

DOI: <https://doi.org/10.36719/2706-6185/22/64-70>

Nicat Həsənov
Bakı Dövlət Universiteti
magistrant
nijat.hasanov@isrholdingltd.com

ƏMTƏƏ NIŞANINDAN İSTİFADƏ EDİLMƏMƏSİ NƏTİCƏSİNDE ONA DAİR HÜQUQUN XİTAM OLUNMASI ƏSASLARI VƏ TƏCRÜBƏDƏ QARŞILAŞILAN PROBLEMLƏR

Xülasə

Ölkə ərazisində bazar iqtisadiyyatı çərçivəsində kommersiya subyektlərinin sayı durmadan artır. Təbi ki, belə artım hüquqi sferada da müəyyən münasibətlərin yaranmasına gətirib çıxarır. Kommersiya subyektləri tərəfindən öz fəaliyyəti istiqamətlərində onlara məxsus olan brendin, əmtəənin qorunması, geniş müştəri kütləsinə catdırılması və az reklam xərci ilə yüksək gəlir əldə edilməsi üçün müxtəlif əqli mülkiyyət obyektlərinə müraciət edilir və bu istiqamətdə kommersiya subyektlərinə məxsus olan əmtəə və xidmətlərin digər subyektlərin əmtəə və xidmətlərindən fərqləndirilməsi üçün əmtəə nişanlarından istifadə edilir. Əmtəə nişanına dair hüququn qeydiyyata alınması və ona xitam verilməsi qaydaları konkret olaraq qanunvericilik aktlarında nəzərdə tutulsa da təcrübədə bu normaların tətbiqi ilə bağlı bir sıra problemlər yaranır və müxtəlif orqanlar tərəfindən normalar düzgün olaraq şərh edilməyərək qanun pozuntusuna yol verilir. Hazırkı araşdırmanın mövzusunu bu sahədə yerli qanunvericilik aktlarında mövcud olan normaların təhlili, həmin normaların tətbiqi ilə bağlı təcrübədə daha çox rast gəlinən problemlər və beynəlxalq təcrübədə, digər ölkələrin hüquq ədəbiyyatlarında əmtəə nişanına dair hüquqa xitam verilməsi qaydası və halları araşdırılmış, mövcud problemlərin aradan qaldırılması üçün təkliflər verilmişdir.

Açar sözlər: əqli mülkiyyət hüququ, əmtəə nişanı, istifadə hüququ, əmtəə nişanına dair qeydiyyata xitam verilməsi qaydası, əmtəə nişanı sahibinin hüquqlarının qorunması

Nijat Hasanov
Baku State University
master student
nijat.hasanov@isrholdingltd.com

Grounds for termination of trademark rights as a result of non-use and problems encountered in practice

Abstract

The number of commercial entities within the framework of the market economy in the country is constantly increasing. Of course, such an increase leads to the emergence of certain relations in the legal sphere. Various intellectual property objects are used by commercial entities in order to protect their brand and goods, deliver them to a wide customer base, and obtain high income with low advertising costs. In this direction trademarks are used to distinguish goods and services belonging to commercial entities from goods and services of other entities. Although the rules for registering and terminating the right to a trademark are specifically provided for in legislative acts, in practice, a number of problems arise with the application of these norms, and violations of the law are committed by various authorities by not interpreting the norms correctly. The topic of the current article is the analysis of the existing norms in the local legislative acts in this field, the problems that are more common in practice related to the application of those norms, and in the international practice, in the legal literature of other countries, the procedure and cases of termination of the right to the trademark have been examined, and suggestions have been made to eliminate the existing problems.

Keywords: Intellectual property right, trademark, right of use, procedure for termination of trademark registration, protection of trademark owner's rights

Giriş

Əmtəə nişanı hazırlı dövrda kommersiya subyektlərinin hüquqlarının qorunması, istehlakçılar və alıcılar tərəfindən istehsalçının əmtəəsinə münasibət bildirilməsi və son olaraq əmtəə barəsində insanların təsəvvüründə fikir formalaşması üçün mühüm rol oynayır. Bazar iqtisadiyyatının mövcud olduğu yerdə əsas subyektlər kimi çıxış edən istehsalçı, həmçinin istehlakçı və digər şəxslər üçün əmtəə nişanı çox böyük önəm kəsb edir. Belə ki, əmtəə nişanının əsas məqsədi istehlakçılar arasında yarana biləcək olan çəşqinqılıqların aradan qaldırılması və istehsalçıya, digər şəxsə məxsus olan əmtəənin reputasiyasını qorumaqdan ibarətdir. Qanunvericilikdə əmtəə nişanı sahibinə bir çox hüquqlar verdiyi kimi, bu hüquqların realizə edilməməsi səbəbindən ona xitam verilməsi qaydaları nəzərdə tutulmuşdur. Bunun əsas səbəbi isə əmtəə nişanı sahibinə verilmiş hüquqlardan sui-istifadə edilməsinin və nişandan formal istifadə halının qarşısının alınması və digər bazar subyektlərinin hüquqlarının qorunmasıdır. Hazırkı məqalədə əmtəə nişanın nə olması, bu nişanın nə üçün kommersiya subyektləri üçün zəruri olmasını və hüquqları qeydiyyata alınmış şəxsin əmtəə nişanından istifadə hüququna xitam verilməsi qaydasından bəhs ediləcəkdir.

Əmtəə nişanından istifadə edilməməsi nəticəsində ona dair hüququn xitam olunması əsasları və təcrübədə qarşılaşılan problemlər:

“Əmtəə nişanı və Coğrafi Göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır) (1).

Qanunun qeyd edilən normasından belə nəticəyə gəlmək olar ki, əmtəə nişanı bir şəxsə malik olan məhsulların, xidmətlərin-geniş mənada əmtəələrin digər şəxslərə məxsus olan əmtəələrdən fərqləndirilən unikal simvol, söz, ifadə, dizayn və ya bu elementlərin birləşməsindən əmələ gələn əqli mülkiyyət hüququnun obyektlərindən biridir.

20 mart 1883-cü il tarixli Sənaye Mülkiyyətinin Mühafizəsi Üzrə Paris Konvensiyasının 1-ci maddəsinin ikinci bəndinə əsasən “İxtira üzrə patentlər, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları, xidmət nişanları, firma adları və mənşə, yaxud mənşə yerinin adları göstəriciləri və həmçinin qeyri-səmimi rəqabət sənaye mülkiyyətinin mühafizəsi obyektləridir” (2).

Konvensiyaya əsasən qeyd edə bilərik ki, əmtəə nişanı- ixtiralar, faydalı modellər, sənaye nümunələri kimi insan şüuru tərəfindən yaradılan qeyri-maddi nemətlərə daxildir.

Əmtəə nişanı qeyd edildiyi kimi istehlakçılar həm də istehsalçılar üçün böyük rol oynayır. Əmtəə nişanı istehlakçılar üçün əmtəənin əsas mənbəyini bildirir və istehlakçının riskini azaldır, həmçinin istehlakçının əmtəəni axtarmaq üçün sərf etdiyi zamanı və vəsaiti minumuma endirir, əmtəə və ya xidmət istehsalçısı ilə istehlakçı arasında əlaqə yaradır və istehlakçıya əmtəənin keyfiyyəti barəsində zəmanət verir. Həmçinin əmtəə nişanları mövcud və potensial istehlakçılara, istehsalçı və yaxud satıcı haqqında məlumat verərək, istehlakçını şüurunda əmtəə barədə təsəvvürün fomalaşmasına yardım edir. İstehsalçılar üçün isə əmtəə nişanı mal və ya xidmətin rahat şəkildə izlənilməsi və əmtəələrə dair hüquqların qorunmasına kömək edir. Həmçinin əmtəə nişanı indiki dövrdə yalnız “nişan” olmamaqla birləkdə, istehlakçıların mal seçimləri zamanı onlara yol göstərən çox vacib bir ünsürdürlər. Əmtəə nişanının zəruriliyini aşağıdakı kimi sıralamaq olar:

Birincisi, əmtəə nişanı kommersiya subyektləri üçün identifikasiya və fərqləndirmə vasitəsidir. Çünkü istehlakçılar artıq həmin nişanı gördükdə malın konkret olaraq hansı subyektə məxsus olduğunu bilərək, onun keyfiyyətinə güvənə bilirlər. Bu isə kommersiya subyektlərinə müştəri loyallığı yaratmağa və bazarda rəqabət üstünlüyünün mövcud olmasına və qorunmasına kömək edir.

İkincisi əmtəə nişanı kommersiya subyektinin əmtəəsinin nüfuzunu qoruyan əsas vasitələrdən biridir. Əgər rəqib subyektlər tərəfindən oxşar və ya eyni əmtəə nişanı istifadə edilərsə bu hal istehlakçılar arasında çəşqinqılıqlar yaradacaq və bu da əmtəə nişanının əsas sahibinin reputasiyasına

ziyan vuracaqdır. Ona görə də subyektlərin öz hüquqlarını qoruya bilmələri üçün həmin nişanın qeydiyyat alınması tələb edilir ki, eks halda nişana dair hüquqlarını qeydiyyata aldmayan subyektin nişana dair hüquqların müdafiə edilməsi imkani istisna edilir.

Üçüncüsü əmtəə nişanları kommersiya subyekti üçün həmçinin dəyərli aktivdə ola bilər. Güclü əmtəə nişanı isə müəyyən məhsul və ya xidmətlə sinonim ola bilər və bu da kommersiya subyektinin əmtəəsinin dəyərini artırı bilər. "Nike" şirkəti tərəfindən istifadə edilən "Swoosh" nişanı buna misal ola bilər.

Qeyd edilənlərdən göründüyü kimi, əmtəə nişanı təsərrüfat subyektinin hüquqlarının qorunmasını təmin edən əsas üsul və vasitələrindən biridir.

Əmtəə nişanına hüququn əldə edilməsi və bu hüquqdan yaranan saəlahiyyətlərin istifadə edilməsi üçün iki əsas sistem vardır (Tekinalp, 1997: 467). Birincisi əmtəə nişanına dair hüququn nişanın faktiki istifadəsi ilə əldə edilməsi sistemi və ikincisi əmtəə nişanına dair hüququn qeydiyyata alınması və daha sonra ondan istifadə edilməsi sistemi.

Birinci halda əmtəə nişanı qanunvericiliyə uyğun olaraq istifadə edən birinci şəxs həmin əmtəə nişanına sahibi kimi tanınır.

İkinci halda əmtəə nişanına dair hüququ qeydiyyata alınan ilk şəxs onun sahibi kimi tanınır. Azərbaycan Respublikasının Qanunvericiliyində ikinci sistemdən istifadə olunur. Belə ki, "Əmtəə nişanı və Coğrafi göstəricilər" haqqında qanunun 10-cu maddəsinə əsasən əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir (1). "Əmtəə nişanı və Coğrafi göstəriilər haqqında" qanununda əmtəə nişanının istifadəsinə və əmtəə nişanı sahibinin hüququna dair imperativ qaydalar nəzərdə tutulmuşdur, lakin bu qaydalar yalnız qeydiyyata alınmış əmtəə nişanları üçün keçərlidir.

Əmtəə nişanının sahibi nişan üzərində müstəsna səlahiyyətə malik olsa da bu səlahiyyətlərin həcmi sərhədsiz deyildir. Belə ki, qeydiyyata alınmış olan əmtəə nişanına dair hüquqa qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilə bilər. Belə əsaslardan biri də, "Əmtəə nişanı və Coğrafi göstəricilər haqqında" qanunun 30-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə əsasən "Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər" (1). Göründüyü kimi qanunverici nişan sahibi tərəfindən qeydiyyata alınmış əmtəə nişanının istifadə edilməməsi nəticəsində ona xitam verilməsi qaydasını nəzərdə tutmuşdur. Qanunvericilikdə əmtəə nişanından istifadə qaydalarının nəzərdə tutulmasında məqsəd fikrimizcə bir tərəfdən əmtəə nişanı sahibinin geniş səlahiyyətini nəzərdə tutan mütləq hüquqların qorunması, digər tərəfdən də bu hüququn lazımsız, məqsədsiz və faydasız olaraq nişan sahibi tərəfindən saxlanılmasının qarşısını almaqdan ibarətdir. Qanunla qorunan əmtəə nişanın nişan sahibi tərəfindən istifadə edilməməsi ölkə iqtisadiyyatına və sahibin kommersiya faliyyətinə heç bir fayda verməməsinə səbəb olacaqdır. Əmtəə nişanından istifadə edilməməsi iqtisadiyyata və kommersiya fəaliyyətinə fayda verməməklə yanaşı həmçinin başqa şəxslərin də nişandan istifadəsinə mane olur. Göründüyü kimi kommersiya məqsədinə xidmət etməyən və iqtisadiyyat üçün heç bir faydası olmayan əmtəə nişanının, ondan istifadə edilməməsi nəticəsində nişana dair hüquqa xitam verilməsinin qanunvericiliyimizdə müəyyən edilməsi çox düzgün addımdır. Çünkü əmtəə nişanı başqa subyektlərin istifadəsinə açıq olacaq və iqtisadi sahə üçün canlanma meydana gələcəkdir.

Yuxarıda qeyd edilənlərə əsasən əmtəə nişanından istifadə edilməsinin məcburiliyi, əmtəə nişanı sahibinin nişanı təyinatına uyğun şəkildə istifadə etməsini zəruri edir. Bu məqsədin həyata keçirilməsi heç və yaxud təyinatına uyğun istifadə edilməyən əmtəə nişanına dair hüququn qeydiyyatına xitam verilməsi ilə həyata keçirilir.

Əmtəə nişanının hər zaman sahibi tərəfindən istifadə edilməsi zəruri olmaya bilər (Cosgun, 2018: 47). Belə ki, Lisenziya, Sublisensiya, əmtəə nişanından istifadə edilməsini ehtiva edən fransızınq kimi müqavilələrlə əmtəə nişanından istifadə hüququnun başqa şəxslərə ötürülməsi də

mümkündür. Başqa sözlə desək, nişan sahibi tərəfindən əmtəə nişanın mal və ya xidmətlərdə istifadə edilməsi, bazara çıxarılması və ya satılması mütləq şərt olmayıb, müqavilələrlə nişan sahibi tərəfindən nişandan istifadə hüququnun üçüncü şəxslərə ötürülməsi mövcud ola bilər. “Əmtəə nişanı və Coğrafi göstəricilər haqqında” qanunun 30-cu maddəsinin 4-cü hissəsinə əsasən əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 26-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır (1). Qanununda verilmiş olan hallara nəzər saldıqda görünür ki, “Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır.

Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yiğilması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındaki müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşgül olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər. Əmtəə nişanın onların aid edildiyi əmtəələrdə, qablarda və göstərilən xidmətlərdə tətbiqinin ondan istifadə sayılması mübahisə doğurmayan haldır. Lakin qanunverici tərəfindən müəyyən edilmiş “əmtəənin anbara yiğilması” fikrimizcə hər bir halda əmtəə nişanından istifadə edilməsinə dəlalət etmir. Belə ki, ilk növbədə malların sərf istifadə məqsədilə ilə anbara yiğilması faktı müəyyən ediləməlidir. Çünki ola bilər ki, nişan sahibi həqiqətən də anbarda ona məxsus olan əmtəə nişanın olduğu əmtəələri anbarında yiğaraq saxlamışdır. Lakin nişan sahibi heç bir halda bu əmtəələri anbardan çıxararaq kommersiya məqsədilə ilə istifadə etməyəcək və yaxud qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir əsasa görə həmin malların istehlakçıya təqdim edilməsi qadağan ediləcəkdir. Belə olan halda əmtəə nişanından istifadə edildiyi qənatinə gəlinə bilərmi? Qanunvericiliyimizdə əmtəənin anbara yiğilmasının əmtəə nişanından istifadə edildiyi qənatinə gəlinsə də fikrimizcə heç bir halda bu əsasa dayanaraq əmtəə nişanından istifadə edildiyi qənatinə gəlinməməlidir.

Bu halı konkret misllarla izah edək:

2012-ci ildə “MMM” əmtəə nişanına dair hüququnu qeydiyyata alıran “A” şirkəti həmin ildən etibarən qeyd edilən nişan adı altında ölkə ərazisinə müxtəlif kosmetik məhsulları idxal edir. Məhsullar ölkə ərazisinə idxal edildikdən sonra “A” şirkətinə məxsus olan anbara yiğilaraq saxlanılır. Həmin vaxtdan etibarən ölkə ərazisinə qeyd edilən əmtəə nişanı altında malların idaxlı dayandırılır və anbarda olan malların bəzi hissəsi bazara çıxarılaraq istehlakçılara təqdim edilir. Təxminən 2014-cü il tarixdən etibarən məhsulların istehlakçılara təqdim edilməsi və məhsulun bazarda satışı tam şəkildə dayandırılır. Həmin məhsulların üzərində olan yararlıq tarixinə görə məhsullardan istifadənin maksimum müddəti göstərilmiş və həmin müddət 3 ildən ibarət olmuşdur. Yəni malların 2012-ci ildən etibarən istehsal edildiyini nəzərə alarsaq, həmin malların son yararlılıq müddəti 2015-ci il olmuşdur. Daha sonra 2021-ci il tarixdə “B” şirkəti ərizə ilə müvafiq orqana müraciət edərək 2012-ci il tarixdə “A” şirkətinin adına qeydiyyata alınmış “MMM” əmtəə nişanından 5 ildən uzun müddətdir ki, nişan sahibi tərəfindən istifadə edilmədiyi üçün onun qeydiyyatına xitam verilməsini tələb etmişdir. Hazırkı kazusda ilk sual ondan ibarətdir ki, nişan qeydiyyata alındığı tarixdən fasiləsiz olaraq 5 il istifadə edilmişdirmi və yaxud ərizəçi ərizə verdiyi tarixdən etibarən əvvəlki 5 il ərzində əmtəə nişanından istifadə olunmuşdurmu? İkinci sual ondan ibarətdir ki, əgər əmtəə nişanından istifadə hali müəyyən edilmişdirse bu zaman müvafiq orqan Qanunun 26-ci maddəsinin hansı halına istinad edəcəkdir?

Birinci sualın cavabına gəldikdə qeyd etmək lazımdır ki, ərizəçinin 2021-ci il tarixdə ərizə verdiyini nəzərə alaraq həmin tarixdən etibarən 5 il müddət ərzində yəni 2016-ci il tarixdən 2021-ci il tarixdək əmtəə nişanından istifadə edildiyi müəyyən ediləməlidir. Hazırkı kazusda göründüyü kimi nişan sahibi tərəfindən həmin nişanın olduğu əmtəələrin satışı tam şəkildə 2014-cü il tarixdə dayandırılmışdır. Yalnız idxal edilən məhsulların bir hissəsi anbarda saxlanılmışdır. Həmçinin qeyd

edilən kazusda nişan əmtəə qablarında başqa şəkildə istifadə edilməmiş, reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, sərgilərdə və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiq edilməmiş, qeyd edilən tarixdən etibarən isə idxali və bazara çıxarılması dayandırılmışdır. Belə olan halda Qanunun 26-ci maddəsində nəzərdə tutulan hallardan yalnız “əmtəələrin anbağa yiğilması” faktı mövcuddur. Bu zaman orqan tərəfindən müəyyən edilməlidir ki, qeyd edilən əmtəələrin anbarda saxlanılması həqiqətən də əmtəə nişanından istifadə məqsədinə xidmət edir və anbarda saxlanılmış olan mallardan istifadə edilməməsi (bazara çıxarılmaması və s.) nişan sahibindən asılı olmamışdır. Həmçinin kazus üzrə yuxarıda qeyd edildiyi kimi əmtəələrin son yararlıq müddəti 3 il olmuş və onlardan istifadənin son tarixi 2015-ci il olmuşdur. Belə olduğu təqdirdə nişan sahibi bu hala istinad edə bilərmi ki, ondan asılı olmayan səbəblərdən əmtəə nişanından istifadə edə bilməmiş və hal-hazırda anbarda saxlanılmış olan mallardan istifadə etməklə nişandan istifadə hüquqlarını həyata keçirəcəkdir? Təcrübədə bu halla bağlı olaraq nişan sahiblərinə bəzən əsassız üstünlük verilir, malların son istifadə və yararlıq tarixi müəyyən edilmir, əmtəə nişanın qeydiyyata alınmasına əsas məqsədin kommersiya fəaliyyətinin həyata keçirilməsi olduğu nəzərə alınmır və Qanunun 26-ci maddəsində göstərilən “əmtəənin anbara yiğilması” əsasına istinad edilərək əmtəə nişanından istifadə edildiyi qənatınə gəlinir. Fikrimizcə qanununda nəzərdə tutulan “əmtəənin anbara yiğilması” əsası yalnız yararlı mallara münasibətdə tətbiq edilən haldır. Lakin təcrübədə anbarda olan malların yararlılığı müddəti yoxlanılmadan və onların istehlakçıya təqdim edilə bilmə imkanı müəyyən edilmədən əmtəə nişanından istifadə edildiyi bildirilir və verilmiş olan ərizələr əsassız və qanunsuz olaraq rədd edilir.

Halbuki, “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.1-ci bəndinə əsasən keyfiyyətsiz və təhlükəli mallar dedikdə - məqsədli istehlak təyinatına uyğun olmayan və ya texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməyən, mənşəyi məlum olmayan, üzərində saxlanma (yararlılıq) müddəti göstərilməyən və ya saxlanma (yararlılıq) müddəti bitmiş, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan istehsal edilən və ya satılan, qablaşdırılmasına və ya etiketlənməsinə dair məcburi tələblərə cavab verməyən mallar başa düşülür (5).

Həmçinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, saxlanma müddəti göstərilməmiş, yararlılıq müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən malların satışı qadağandır (6).

Göründüyü kimi qanunvericilikdə yararlıq müddəti ötmüş olan mallar keyfiyyətsiz və təhlükəli mallar hesab edilir və həmin malların satışının qadağandır. Əgər nişan sahibi tərəfindən həqiqətən də mallar anbarda saxlanmış olsa belə onların yararlıq müddəti ötdüyü üçün satışı qadağan olunur və dolayısı ilə Qanun 26-ci maddəsində nəzərdə tutulan “Malların istifadə məqsədilə anbara yiğilması” hali istisna olunur.

Fikrimizcə malların anbara yiğilması heç bir halda əmtəə nişanından istifadə edilməsini halını təsdiq etmir. Belə ki, bir davranışın əmtəə nişanından istifadə kimi qəbul edilməsi üçün həmin davranış istehlakçıların gözündə müvafiq mal və xidmətlərlə əlaqə yaratmalı, beləliklə əmtəə nişanının fərqli funksiyalarına xidmət etməli və sahibinə iqtisadi fayda götirməlidir. Başqa sözlə desək, əmtəə nişanının istifadəsində əsas meyar əmtəə nişanının qanunda nəzərdə tutulan funksiyasına, təyinatına uyğun istifadə edilməsidir. Əmtəə nişanının əsas funksiyası əmtəələr arasında fərqliliyi təmin etməkdir. Bu səbəbdən, Avropa Ədalət Məhkəməsinin qərarlarında əmtəə nişanının mal və ya xidmətləri bir-birindən fərqləndirmək üçün deyil, keyfiyyət göstəricisi kimi, məsələn, zəmanət markası kimi istifadəsini əmtəənin nişanının ilkin funksiyasına uyğun istifadəsi

kimi qəbul etməmişdir. Çünkü zəmanət funksiyası və əmtəənin reklam funksiyası ikinci dərəcəli funksiyalarıdır (7).

Əmtəə və xidmətlər baxımından əmtəə nişanının “fərqləndirmə” xüsusiyyətinin həyata keçirilməsi və müəyyən bir bazarın yaradıla bilinməsi üçün, əmtəə nişanının bazarda, ticarətdə istifadə edildiyi (use in commerce) mütləq müəyyən edilməlidir (Dinwoodie, Graeme, Janis, Mark, 2011: 230). Malların anbarda saxlanılması ilə bağlı hüquq ədəbiyyatlarında qeyd edilmişdir ki, müəssisənin kağızlarında hələ istehsalına başlanmamış mallara aid əmtəə nişanın qeyd edilməsi və ya hələ bazara çıxarılmamış, anbarda olan malların üzərində əmtəə nişanın istifadəsi “istifadə” kimi qəbul edilmir (Ozarmagan, 2008: 39-40).

Fikrimizcə əmtəə nişanından istifadə edilməməsi nəticəsində ona dair hüququn qeydiyyatına xitam verilməsi ilə bağlı mübahisələrə baxılarkən yol verilən səhvlerin və qanunsuzluqların aradan qaldırılması üçün qanunun 26-cı maddəsində “əmtəənin ciddi şəkildə” istifadə edilməsi əsasları qeyd edilməli və qanunun 30-cu maddəsində əmtəə nişanından “ciddi və yaxud həqiqi şəkildə” istifadə edilməməsi nəticəsində qeydiyyatına xitam verilməsi qaydası müəyyən edilməlidir. Bundan əlavə fikrimizcə əmtəə nişanından istifadə edilməməsi nəticəsində nişana dair qeydiyyatın ləğvi məsələlərinə baxarkən, həmçinin nişanın istənilən şəkildə istifadəsi deyil, “Ciddi şəkildə istifadə edildiyi” halı müəyyən edilməlidir. Çünkü Avropa Ədalət Məhkəməsinin qərarlarına və beynəlxalq təcrübəyə nəzər saldıqda görünür ki, “əmtəə nişanından istifadə edilməməsi nəticəsində ona dair qeydiyyata xitam verilməsi ilə bağlı mübahisələrə baxan zaman bütün növ “istifadə halları deyil”, yalnız əmtəə nişanından “ciddi şəkildə” istifadə halı nəzərə alınır.

Avropa Ədalət Məhkəməsinin qərarlarına görə, ciddi istifadənin müəyyən edilməsində əmtəə nişanı sahibinin niyyəti və ya planları nəzərə alınmamalıdır. Qiymətləndirmə konkret və obyektiv meyarlar əsasında aparılmalıdır. Əmtəə nişanı sahibinin məqsədi öz əmtəə nişanından faktiki olaraq kommersiya həyatında istifadə etmək olsa belə, əmtəə bazara səmərəli şəkildə təqdim edilməmişsə, kifayət qədər vaxta baxmayaraq əmtəənin istehlakçının gözündə qalıcı olması təmin edilməmişdirə və nəticədə nişan əmtəənin və ya xidmətlərin mənbəyini göstərmək funksiyasını yerinə yetirməyibsə, ciddi istifadə halı da mövcud olmayıcaqdır (10).

Həmçinin qeyd etmək lazımdır ki, əmtəə nişanından istifadə, onun istifadəsinin ciddi olub-olmaması, istifadə müddəti, forması, müəssisənin ölçüsü, mal və ya xidmətlərin növü, satışın miqdarı, rəqib müəssisələrin münasibəti kimi müxtəlif obyektiv meyarlara görə aparılacaq qiymətləndirmə nəticəsində müəyyən edilir. Bu meyarlara görə istifadə yalnız görünüş xarakterli olduğu halda, nişanın ciddi şəkildə istifadə olunmadığı qəbul edilir.

Avropa Ədalət Məhkəməsi “Ansul və Ajax” işində “ciddi istifadə” üçün əsas meyarlari müəyyən edir. Bu halda, məhkəmə qərara almışdır ki, nişandan istifadənin ciddi istifadə sayılması üçün bazarda mal və ya xidmətdən birbaşa və ya əlaqəli istifadə olmalıdır və istifadə konkret bazar yaratmaq və ya onun qorunmasına yönəldilməlidir. Nişandan istifadə etməklə nəzərdə tutulan odur ki, nişan qeydiyyatda olduğu xidmət və mallarda ciddi istifadəyə malik olmalıdır. Qanunda göstərilən “ciddi istifadə” nin izahı yoxdursa bu bazar yaradan və ya bazarda effektivliyini qoruyub saxlayacaq dərəcədə əmtəə nişanının mal və xidmətlərdə istifadəsi kimi qiymətləndirilə bilər. Bu kontekstdə, məsələn, nişan sahibinin simvolik istehsalları və ya nişanın həmin mal və xidmətlərdə istifadə edildiyi təəssüratı yaratmaq üçün bu simvolik məhsulların öz kitablarında və qeydlərində işlənməsi, nişanın ciddi istifadəsi sayılımir (11).

Qeyd edilməlidir ki, əmtəə nişanından ciddi istifadənin mühüm göstəricilərindən biri də müəyyən coğrafi əraziyə yayılmış müxtəlif müştərilər tərəfindən mal və ya xidmətlərə olan tələbatdır. Bu səbəbdən əmtəə sahibinin öz nişanını tanıtmaq üçün çox dar ətraf mühitlə məhdudlaşdırılmamalı və həmin mal və ya xidmətlə bağlı reklamlardan, afişalardan və ya xüsusi kanallardan istifadə etməklə (publicly and outwarty use) öz nişanından zahirən ictimaiyyət üçün istifadə etməlidir (12).

Nəticə

Əmtəə nişanının anlayışının verilməsi, nişanın müxtəlif şəxslər kateqoriyası üçün əhəmiyyətinin müəyyən edilməsi, əmtəə nişanı ilə nişan sahibinə verilən hüquqların dairəsinin aydınlaşdırılması, əmtəə nişanına dair qeydiyyata alınmış hüquqa xitam verilməsi qaydasının araşdırılması, mövcud qanunvericiliyin və təcrübənin, beynəlxalq məhkəmə təcrübəsinin və qanunvericilik aktlarının kompleks şəkildə təhlil edilməsi ilə tərəfimizdən aşağıdakı nəticələrə gəlinmişdir:

- Əmtəə nişanına dair qeydiyyata alınmış hüquqa xitam verilməsi ilə bağlı qanunvericiliyə zəruri dəyişikliklər edilməlidir:
 - Qanunvericiliyə dəyişikliklər edilərkən hal-hazırda olan və gələcəkdə yarana biləcək problemlərin aradan qaldırılması üçün Avropa Ədalət Məhkəməsinin təcrübəsindən geniş şəkildə istifadə edilməlidir;
 - “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında qanunun” müvafiq maddəsində “əmtəənin anbara yığılması” ilə əmtəə nişanından istifadə edilməsi hali yalnız yararlı mallar üçün keçərlə olmalıdır;
 - Mövcud qanunvericilikdə nəzərdə tutulan 5 il müddət ərzində əmtəə nişanından istifadə edilməməsinə görə əmtəə nişanına dair hüquqa xitam verilməsi hissəsində istənilən şəkildə istifadə deyil “ciddi şəkildə istifadə və yaxud həqiqi istifadə” hali nəzərdə tutulmalıdır.

Ədəbiyyat

1. <https://e-qanun.az/framework/3293>
2. <https://e-qanun.az/framework/9393>
3. Tekinalp, U. (1997). The principle of registration in the new trademark law and the legal status of unregistered signs. Gift of Kenan Tunçomaga. Ankara: Beta, 480 p.
4. Cosgun, G. (2018). Use of the trademark under industrial property law. Ankara, 165 p.
5. <https://e-qanun.az/framework/37231>
6. <https://e-qanun.az/framework/27608>
7. CJEU, W. Gozze Frottierwerberei GmbH, Wolfgang Gozze v. Verein Bremer Baumvollbörse, C-689/15, 08.06.2018.
8. Dinwoodie, Graeme, B., Janis, Mark, D. (2011). Trademarks and Unfair Competition, Law and policy. Third edition. New York: Wolters Kluwer, 1080 p.
9. Ozarmagan, M. (2008). Termination of Trademark Right Due to Non-Use. İstanbul: Vedat, 107 p.
10. CJEU, Martin Osete v. European Union Intellectual Property Office, T-429/16, 29.06.2017.
11. CJEU, Ansul, B., v. Ajax Brandbeveiliging BV, C-40/01, 11.03.2003.
12. CJEU, Deutsche Rockwool Mineralwoll Gmb, H Co. OHG v. OHIM, T-215/13, 15.07.2015

Göndərilib: 14.02.2023

Qəbul edilib: 03.04.2023